

Prezident İlham Əliyev Polad Bülbüloğluna "Heydər Əliyev" ordenini təqdim edib



Bax 5

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib



Bax 5

"Namizadların sayının çox olması Azərbaycanda real seçim imkanlarının mövcudluğunu göstəricisidir"



Bax 6



Heydar

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 021 (5986) 4 fevral 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Bax 6



Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır



Bax 16

"Messi bu dünyanın futbolu üçün yad ünsürdü"

Cox güclü futbolcularla oynamak şansım olub. Messi isə bu dünyanın futbolu üçün yad ünsürdü". Qol.az xəbər verir ki, bu sözləri "Barselona"nın sabiq oyunçusu Samuel Eto'o karyerası ərzində çıxış etdiyi komandalarda birgə oynadığı futbolçular haqqda danişarkən deyib. Lionel Messini tərifləyen 38 yaşlı veteran hücumçu həmin oyunçular...

İlham Əliyev: "Bizim apardığımız siyaset xalq tərəfindən dəstəklənir"

"AZƏRBAYCAN RESPUBLİKASI REGIONLARININ 2019-2023-CÜ İLLƏRDƏ SOSIAL-İQTİSADI İNKİŞAFI DÖVLƏT PROQRAMI" NİN İCRASININ BİRİNCİ İLINİN YEKUNLARINA HƏSR OLUNMUŞ KONFRANS

BAKİ, 3 FEVRAL 2020-Cİ İL

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib



Bax 2



İSNA agentliyi: İranla Azərbaycan birgə sənaye şəhərciyi yaradacaq

Iranın İSNA xəbər agentliyinin saytında "Azərbaycan ile İran birgə sənaye şəhərciyi yaradacaq" başlıqlı məqalə dərc edilib. AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın iqtisadi potensialından və İran ilə əməkdaşlığı....

Bax 7

AŞPA-nın müşahidə missiyası Bakıya fevralın 7-də gələcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Svbəleyasının başçılıq etdiyi müşahidə missiyası fevralın 9-da keçiriləcək parlament seçkilərini izlemək üçün ölkəmizə səfər edəcək. Seckİ-2020.az saytında yer alan məlumatda deyilir ki, missiya Bakıya...

Bax 7

Fondun 2019-cu ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib



Bax 6

Leyla Yunusun tüklənməyən xəyanəti



Bax 14

"Siyasi mühacir" Qabil Məmmədov Almaniyada naya görə döyüllü?



Bax 14

İlham Əliyev: “Bizim apardığımız siyaset xalq tərəfindən dəstəklənir”

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Prezident İlham Əliyev giriş nitqində qeyd edib ki, dördüncü program əvvəlki dövrlərdə qəbul edilmiş programların məntiqi davamıdır. Üç program çərçivəsində böyük işlər görülüb. Ancaq hələ də görüləsi işlər çoxdur:

- Bu gün biz Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarını müzakirə edəcəyik, bu il görülecek işlər haqqında danışacaqıq. Program bir il bundan əvvəl qəbul edildi. Dördüncü program əvvəlki dövrlərdə qəbul edilmiş programların məntiqi davamıdır. Üç program çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü program çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır.

Keçən il ərzində programın icrası ilə bağlı bütün lazımi tədbirlər görüldü. Deyə bilərəm ki, program artıqlaması ilə icra edilib. Programda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müyyən ləngimələr var. Ona görə bu məsələlərin həlline xüsusi diqqət gösterilməlidir. Hesab edirəm ki, programın bu il icra ediləcək bütün tədbirləri həyatda öz ek-sini tapacaq.

Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edibdir. Azərbaycan inkişaf, sabitlik yolu ilə getmişdir. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Dünyada yeni münaqışə ocaqları, yeni gərginlik yerləri yaranır. Mövcud problemlər öz həllini tapmir, ekşinə, yeni problemlər əlavə olunur. Demək olar ki, dönyanın bütün yerlərində - Avropada, Afrikada, Asiyada, Latin Amerikasında, bizim bölgemizdə, postsovet məkanında müyyən gərginlik müşahidə olunur. Bəzi hallarda bu gərginlik daha şiddetli formalar alır. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyaset xalq tərəfindən dəstəklənir. Siyaset konkret işlərlə ölçülür. Bizim siyasetimiz təməlində konkret işlər, real inkişaf, söz yox, eməl dayanır və veri-



“Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir”



lən hər bir söz həyatda öz ek-sini tapır. Ona görə de xalq tərəfindən bize göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-əmanlığın əsas şərtləri məhz budur.

Hesab edirəm ki, keçən il iqtisadi sahəde yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi isləhatlar yolundadır. Isləhatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu isləhatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagelməz problemlərin həllində isə çox önemli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasi isləhatlar böyük problemlər də gətirir. Yəni, bu isləhatlar bəzi hallarda, daha doğrusu, bir

çox hallarda insanların həyat tərzini mənfi təsir göstərir. Azərbaycanda isə isləhatlar ardıcıl şəkilde aparılır. Bu, düşünülmüş siyasetdir. Sadəcə olaraq, biz indi isləhatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahəde, həm siyasi sahəde aparılan isləhatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çox ciddi struktur və kadr isləhatları aparılmışdır.

Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasetimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərəalsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunu da səbəbi mehz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş neftən sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayır. Biznes mühitinin yaxşılaşdırılma-

raya ölkəmizə qoyulan sərmayeni əlavə etsək, mənzərə daha gözəl olacaqdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayelerin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önemli rol oynayır. Xüsusilə nəzərəalsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir.

Ardı Səh. 3

İlham Əliyev: “Bizim apardığımız siyaset xalq tərəfindən dəstəklənir”

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib

Əvvəli Səh. 2

Makroiqtisadi vəziyyət tam sahitdir. İnflyasiya cəmi 2,5 faiz təşkil etmişdir, əhalinin gəlirləri isə 7,4 faiz. Yeni, həməşə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artdı. Bu, deyə bilərəm ki, son illər ərzində rekord göstəricidir. Baxmayaraq ki, büdcəmiz rekord həddə çatmışdır, biz yəne də valyuta ehtiyatlarını artırımışıq. Bu, daim belə olubdur. Hətta bizim üçün ən ağır, böhranlı illərdə, - o vaxt ki, dünya bazarlarında neftin qiyməti dörd dəfə düşmüşdü, - yəne də biz valyuta ehtiyatlarını artırımışdıq. Ancaq keçən il 6,4 milyard dollar həcmində artıb, əlbəttə ki, düşünülmüş siyaseti eks etdirir. Biz vəsaitimizə qənaət edirik. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə dövlət investisiyaları qoyuruz. Eyni zamanda, valyuta ehtiyatlarınızın idarə edilməsindən də daha böyük vəsait əldə edirik. Burada bir çox amillər özünü göstərir. Çünkü bugün Azərbaycan dünya miqyasında çox böyük hörmət malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından. Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışqlar ve iştirak etdiyim tədbirlər bir dəha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbat var. İyirmidən çox görüş keçirildi. Onu deyə bilərəm ki, bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Yəni, bunu ona görə deyirəm ki, əlkəmizin inkişafına maraq doğrudan da böyükdür. Azərbaycanda iş görmək istəyen şirkətlərin sayı artır. Bilirsınız ki, Davos Forumunda iştirak edən şirkətlər dünya miqyasında ən böyük şirkətlərdir. Yəni, oraya - Forumda daxil olmaq üçün bir çox meyarlar olmalıdır. Onlardan biri de əlbəttə ki, şirkətlərin kapitallaşdırılmasıdır.

Bələliklə, bu böyük sərmaye qoyuluşu və valyuta ehtiyatlarını artırımı bir dəha göstərir ki, biz düzgün yoldayıq və bu yolla gedəcəyik. Yanvar ayını nəzerə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, tekce keçən ay ərzində 1 milyard dollar artmışdır. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqiliyimizi və böyük dərcədə siyasi müstəqiliyimizi təmin edir. Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan ölkələndərdir ki, tam müstəqil siyaset aparrı. Müstəqil siyaset aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz hacminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə



“Bizim siyasetimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur”

fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyaset aparmaq üçün bizde kifayət qədər imkanlar var. Bunların başlığı xalqın dəstəyidir, bizim siyasetimizə göstərilən dəstək və etimaddir. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ildə daha da güclənir və güclənəcəkdir.

Bizim ixracımız da, xüsusilə qeyri-neft sektorunda artıbdır, xariçi ticarət dövriyyəsi də artıbdır. Bir sözlə, iqtisadi sahəyə aid olan bütün məsələlər öz həllini tapıb.

Eyni zamanda, keçən il sosial sahədə çox böyük təşəbbüsler irəli sürülmüşdür. Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu programlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu programların icrası başlanılmışdır. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilmişdir. Ümumiyyətə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırıldı.

Cənubda çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə

milyard manata başa gelir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkəniz var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafdə bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ilə dən-ildə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir dəha bizim siyasetimizi eks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır.

Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önemli addımlar atıldı - 84 məktəb, 60 tibb müəssisəsi tikildi və təmir edildi. Ona görə bu proses də daim gedir. Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırımızıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəbler var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır.

İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində. Bu sahədə də ciddi iştirakçı olubdur.

lər infrastruktur layihələri arasında önemli yer tutur. Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilmişdir, 300-dən çox subar-tezian quyuşu qazılmışdır. Bu proses bu il də davam etdirilecek.

Bu infrastruktur layihələri dövlət investisiya programı hesabına icra edilmişdir. Bu, bir dəha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan İslahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi. Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Cənub bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir.

Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onla-

rın arasında Bakıtrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtile "elektirikça" adlandırılan dəmir yolu nəqliyyatını en müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları getirdi. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilidir və bu proses davam etdirilecek. Bu il artıq Bakıtrafı dəmir yoluğun çəkilişinin əsas mərhəlesi başa çatacaq, yəni, daire birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yoluğun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, süret dəha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görülmək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir.

Əlbəttə ki, biz keçən ilin uğurlarını qeyd edərkən TANAP layihəsinin Avropa sərhədine çatdırılmasını mütləq qeyd etməliyik. Bu, tarixi hadisədir, bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP demək olar ki, tam istifadəyə verilmişdir. Keçən ilin noyabr ayında biz Türkiye-Yunanistan sərhədindəki mərasimdə bu layihənin tam istismara verilməsi ni qeyd etmişdik. Ondan əvvəl TANAP-in Türkiye'ye çatdırılmasını qeyd etmişik. Bu, doğrudan da tarixi layihədir. Bu layihə artıq Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan TAP layihəsinin uğurlu inkişafını və başa çatmasını şərtləndirir. Əminəm ki, bu il nəhəng infrastruktur layihəsi - uzunluğu 3500 kilometr olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi tam istismara veriləcəkdir. Bu, bizim növbəti böyük tarixi qələbəmiz olacaqdır.

O cümlədən meliorativ tədbir-

İlham Əliyev: “Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir”

Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib

Əvvəli Səh. 3

Keçən il bir çox başqa hadisələr də baş vermişdir. İndi onları hamısını burada qeyd etmək mümkün deyil. Hesab edirəm ki, dediyim məsələlər və gətirdiyim rəqəmlər ölkəmizdə gedən proseslər haqqında kifayət qədər məlumat verir və bunlar bizim uğurlarımızdır. Biz bu uğurları deməliyik, onları təbliğ etmeliyik, eyni zamanda, bu uğurlarla kifayətlənmək olmaz. Biz həmişə gərək həll olunmamış məsələlər ətrafında səylərimizi gücləndirək və bunu edirik. Ona görə bu ənənəvi konfransın əsas məqsədi görülmüş işlərə yekun vurmaq və il ərzində görülecek işlərə təkan verməkdir. Ona görə də 2004-cü ildən başlayaraq biz bu yolla gedirik. 2004-cü ildə qəbul edilmiş birinci program tarixi hadisə idi. O vaxt o program mənim seçki-qabağı programımın tərkib hissəsi idi. O vaxt ilk dəfə president vezifəsinə seçilən zaman vətəndaşlara demişdim ki, əgər mən etimad göstərilərsə, o cümlədən regionların inkişafı ilə ciddi məşğul olacağam. Çünkü bilirdim ki, Azərbaycanın regionlarında vəziyyət o qədər də yaxşı deyil. Bunun da əlbəttə ki, təbii səbəbləri var idi - infrastruktur köhnəlmişdi, demək olar ki, sıradan çıxmışdı, bir çox müəssisələr fəaliyyətini dayandırmışdı, kənd təsərrüfatında durğunluq yaşanırı. Ona görə hesab edirdim ki, Regional İnkişaf Programı bizim üçün əsas təkanverici program olacaq. Eyni zamanda, Azərbaycan əhalisinin böyük ekseriyəti bölgələrdə yaşayır, rayonlarda, kəndlərdə yaşayır. Onların yaşayışı yaxşılaşmalıdır idi. Ona görə bu programın qəbul edilməsi bir daha demək istəyirəm ki, tarixi hadisə idi. O vaxtdan bu güne qədər hər il biz programın icrasını müzakirə edirik. Dediym kimi, üç program qəbul edildi və icra olundu, dördüncü program indi icra edilir.

Deyə bilərəm ki, 2003-cü il-dən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırılıra biler, inanıram ki, buna bənzər artım tempisi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o-cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatları-mız 1,8 milyard dollar idı, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yə-

ni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şekildə və ədalətli bölünmüşdür. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsinə həll etdiyik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırıldıq. Son 16 ildə orta əmək-haqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçküñə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siya-

“2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmırıam ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır”

söt, eyni zamanda, imkanlar olmalı idi.

İnfrastruktur layihələrinə gəldikdə, bu illər ərzində 33 elektrik stansiyası tikildi, onların generasiya gücü 3 min meqavatdır. Əgər bu stansiyalar tikilməsəydi, bu gün ölkəmizin yarısını qarşılıqlıq bürüyərdi, biz elektrik enerjisini yənə də idxlə edərdik və bunda böyük pullar verərdik. Amma biz bu stansiyaları tikməklə, 3 min meqavat generasiya gücünü əldə etməklə bu gün elektrik enerjisini ixrac edirik. Keçən il bu ixracdan ölkəmizə təqribən 60-65 milyon dollar vəsait daxil olubdur.

2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi, rayonlarda ümumiyyətlə qaz yox idi. Hazırda bu rəqəm 96 faiزə çatıbdır. Elə rayon yoxdur ki, orada qaz olmasın. Elə rayon yoxdur ki, orada qazlaşdırma təqribən 70 faizdən aşağı olsun. Rayonlarda 100 faiz, 95 faizdir. 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil məgistralları birləşdirir. Yüzlərlə (bəlkə də mindən çox) kəndin yolu abadlaşdırılıb.

Melioratif tedbirler. İki büyük su anbarı - Taxtakörpü ve Şemkirçay tikilib. Bunlar olmasaydı,

orada yerleşen rayonlarda su qılığı yaranacaqdı. Öger Taxtakörpü su anbarı tikilməsəydi, keçən il Bakı şəhərini su ilə təmin etmek mümkün olmazdı. Çünkü keçənilki quraqlıq bəlkə də tarixdə olmayıb. Biz məhz Taxtakörpüdə yiğilan suları Ceyranbatana ötürməkələ Bakını fasiləsiz su ilə təmin etdik. Bakıda heç kim hiss etmədi ki, belə ciddi quraqlıq olub.

günə qədər bütövlü
dəfə artmışdır. Bu, dül
statistik məlumatları
bənzər artım tempini
hşalı 2,7 dəfə, kənd
əsi 6,4 dəfə, ixrac 7,
t ixracı 5,2 dəfə artmış
uktur layihələri xüsusi yer tutur-
du. Biz sosial təşəbbüs'lərle pa-

rale olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdi. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrililib. Bizim üç peykimiz var, 16 il bundan əvvəl bu, bəlkə də bizim yuxumuza da gəlməzdi. Amma bu gün bu, reallıqdır. Nəinki üç peykimiz var, hətta iki ildən sonra dünyadan aparıcı tədbiri - Dünya Astronavtika Konqresi də Bakıda keçiriləcək, təxminən 50 ildən sonra. Çünkü birinci dəfə Sovet İttifaqında da yeganə konqres 1973-cü ildə Bakıda keçirilmişdir. İndi 49 ildən sonra bu tədbir yenə də Bakıda, amma müstəqil Azərbaycan dövlətinin paytaxtı olan Bakıda keçiriləcək.

Nəqliyyat sahəsində. Yeddi aeroport tikildi. Onların altısı beynəlxalq aeroportdur. Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur.

Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bu, bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermə-

nistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir getirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüksək daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önemli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Əlet Beynəlxalq Dəniz Limani Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istenilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik.

*rdə Azərbaycan
nyada rekord
araşdırıla bilər,
olsun. Bu 16 il
əsərrüfatı 2 dəfə,
6 dəfə,
şdır”*

Energetika, neft-qaz sahəsin-də - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. Bunlar tikilməsəydi, kim gəlib Azərbaycanın neft sənayesinə, özü də dənizdən çıxarılaçq netə pul qoyardı? Heç kim. Sıfır investisiya olacaqdı. Nə edəcək-dik? Xaricdən neft alacaqdıq. Biz bu kəmərləri mürekkeb geosiyasi vəziyyətdə inşa etdik, minimum risklərlə. Sonra Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Çünkü o kəmər-lər tikilməsəydi, o dəhliz açılma-sayıdı, dəmir yolu dəhlizi də heç vaxt olmazdı. Bu yolu tikməyə bi-zim pulumuz da olmazdı. Gürcüs-tana 800 milyon dollara yaxın kredit verməyə də gücümüz olmazdı. Ondan sonra Cənub Qaz Dəhlizi. Bu da Avropanın ən böyük infrastruktur layihələrindən biridir, bunun təxminən 40 milyard dollar maliyyəsi vardır. Bir neçə ölkəni birləşdirir, 3500 kilometr uzunlu-ğunda dörd seqmentdən ibarət nəhəng layihədir. Burada həm si-yasi məharət, həm diplomatik ad-dımlar, həm iqtisadi gücümüz, həm də beynəlxalq banklarla əla-qələrimiz, bu yolboyu yerləşən ölkələrlə səmərəli əməkdaşlığımız,

bütün bunlar rol oynayıb. Bu layihəni həyata keçirmək üçün nə qədər çətinliklər olub. Bu barədə danışmaq üçün ayrıca bir tədbir lazımdır. Amma biz bunu da başa çatdırmışıq. Təşəbbüskar da Azərbaycandır. Artıq bir neçə ildir ki, Azərbaycanda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilir. Növbəti Şuranın toplantısı bu ayın sonunda keçiriləcək.

Yəni, qəbul edilmiş faktdır ki, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü öz üzərinə götürən ölkə bizik - Azərbaycandır ve bunu etmişik. Bu layihələrin hər biri tarixi əhəmiyyət daşıyır. Bu layihələrin, ümumiyyətlə, görülən işlərin hamısı Azərbaycan xalqı qarşısında böyük xidmətlərdir. Çıxışımın əvvəlində dediyim kimi, uğurlu inkişafımızı, sabitliyi şərt-

ləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalasdırıan biziñ siyasetimiz və addımlarımızdır. Nəyi demişikse, onu da etmişik. Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəməsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir.

Əlbəttə ki, son 16 il ərzində görülmüş bütün işlər haqqında danışmaq mümkün deyil və buna ehtiyac yoxdur. Hesab edirəm ki, mən sizə və Azərbaycan ictimaiyyətinə əsas məqamları çatdırıdım. İndi isə keçək müzakirələrə,

Sonra İqtisadiyyat naziri Mikel Cəbbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mingeçevir Sənaye Parkındaki "Mingeçevir Tekstil" MMC-nin direktoru Mehman Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, "Naxçıvan Duz İstehsalı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, "Brigh-tman Business Managment Consultans" meyvə və tərəvəz kon-servlərinin istehsalı müəssisəsinin direktoru Afət Əhmədova, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, "Ağsta-fa Aqrar Sənaye Kompleksi" mü-əssisəsinin icraçı direktoru Anar Orucov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun

Daha sonra Prezident İlham Əliyev vəkurları ilə görüşdü.

Prezident İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib



Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddəli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib. AZƏRTAC xəbər verir ki, Polad Bülbüloğlunu yubileyi münasibətələ təbrik edən Prezident İlham Əliyev qeyd edib ki, P. Bülbüloğlu bu gün də müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verir:

-Hörmətli Polad müəllim, mən siz qarşidan gelən yubileyiniz münasibətələ təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmışınız. Həmişə cavan, həmişə gümrəh, enerjili fəaliyyət göstərisiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz. Deye bilərem ki, Azərbaycan musiqi mədəniyyətində özünməxsus və tekrar olunmaz iz buraxmışınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunu əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərləri nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərestişkarı olmuşam və bu gün də böyük məmənuniyyətə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqicilərdəniniz ki, ancaq özünüz bəstələdiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürkələ, məharətə ifa edə bilməz. Təsadüf deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmışınız.

Siz Sovet İttifaqının hər bir yerinde böyük coşqu ilə, böyük məhəbbətə qarışanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.

Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmışınız. Aile tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə, əlbəttə ki, size çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən siz yaxından tanışan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömürboyu sənətdə, həyatda və siyasetdə atanızın adına layiq fəaliyyət göstərmişiniz. Siz fəaliyyətə başlayan gündən Polad Bülbüloğlu kimi özünüyü təqdim etmişiniz, bu da böyük məsuliyyətdir. Çünkü siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar elde etmişiniz.

Eyni zamanda, dövlət xidmətində böyük nailiyyətlərinə olubdur, bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüşünüz. Alla-ha, şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımıza da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrde bizim maliyyə imkanlarımıza yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dəyərmişdi ki, bəzi hallarda mədəniyyətə vəsait çatmirdi. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.

Siz uzun illərdir ki, Azərbaycanın dönya supergüclərindən biri olan Rusiyada ləyaqətə təmsil edirsiniz. Bilərəm ki, Azərbaycanın maraqları sizin üçün hər şəyden üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətələ rəsmi “Instagram” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: “Əziz gənclər, sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətələ səmimi qələbdən təbrik edirəm. Siz ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizle xalqımızı daim sevinçlərə və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavaniq arzulayıram”.



Rəsmi xronika

President İlham Əliyev Polad Bülbüloğlunun “Heydər Əliyev” ordene ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddəli səmərəli ictmai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

President İlham Əliyev Ramiz Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

da Ulu Öndər kreslolarə qədər məraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmamanda şəxşən mənə, ümumiyyətlə, mədəniyyət sahəsində, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətə yanaşırlı. Siz də atanızın yolunu davam etdirək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gelir, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görən-də hamı Bakıya heyran olur. Bun-

lar hamısı Sizin, Mehriban xanımanın diqqəti sayesindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük.

President İlham Əliyev: Siz bu-na layıqsınız.

Polad Bülbüloğlu: Siz deyən sözər də, Vallah, tarixi sözərdir. Bu, mənim üçün çox xoşdur. Siz bununla mənim 75 illik yubileyime, bütün bu illər ərzində zəhmətimə böyük qiymət vermişiniz. Mənim üçün danışmaq çox çətindir. Çox sağlam olun. Minnətdaram.

President İlham Əliyev: Çox sağlam olun.

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnfomasiya Vəsiatlərinin inkişafına Dövlət Dəstəyi Fonduun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonduun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib:

1. Fonduun 2019-cu il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş hesabatının müzakiresi və təsdiqi;

2. 2020-ci ilin I yarısı üzrə qəzetlərə maliyyə yardımının ayrılmazı ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə sənədlərinin müzakiresi və təsdiqi;

3. Fonduun 2020-ci il üçün Tədbirlər Planının müzakiresi və təsdiqi;

4. Fonduun 2020-ci il üçün ekspertlər siyahısının müzakiresi və təsdiqi.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondu icraçı direktoru Vüqar Səfərliyə verib. İclasda hesabat məruzəsi ilə çıxış edən icraçı direktor 2019-cu ilde mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən coxsayılı layihələr barədə məlumat verib. İcraçı direktor, Fondu ötən il gündəlik, gənəşri və həftəlik nəşr olunan 25 ictimai-siyasi qəzətə maliyyə dəstəyi göstərdiyini, həmin qəzətlərdə "Azərbaycan Respublikasında kütüvə infomasiya vəsiatlərinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 4.000 səhifədən çox yazının dərc edildiyini bildirib.

2019-cu ilde Fondu yaranmasının 10-cu ildönümünün tamam olduğunu xatırladan Vüqar Səfərli bu münasibətə yubile tədbirinin təşkil edildiyini, eyni zamanda qışametrajlı film və fotoalbomun hazırlanlığını diqqətə çatdırıb. Jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən Vüqar Səfərli Fondu tərəfindən bu məqsədə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 144-cü il-

Fonduun 2019-cu ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib



dönmü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Fondu 2019-cu ilde Mədəniyyət Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 dəfə), "Azərenerji" ASC və Dövlət Statistika Komitəsi ilə birgə eləvə 5 yazı müsabiqəsi keçirilib. Ümumilikdə, 8 müsabiqədə 596 nəfər iştirak edib, onlardan 403 nəfəri qalib olaraq mükafatlandırılıb.

İcraçı direktor, həmçinin bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ötən ilin iyun ayında aparıcı media qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri təşkil edilib. Fondu redaksiyalara metodiki, texniki-təşkilatı, konsultativ və maliyyə dəstəyini davam etdiriyini deyən V. Səfərli ötən il keçirilmiş digər layihə və tədbirlər barədə də təkli məlumat verib.

Hesabat tərafında aparılan müzakirələr zamanı Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhrəz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov, Ramiz Əskər və Ayaz Mirzəyev çıxış edərək Fonduun fəaliyyətini qənaətbəxş dəyərləndiriblər və hesabat yekdilliklə qəbul edilib.

İclasda ikinci məsələ kimi 2020-ci ilin I yarısı üzrə qəzetlərə maliyyə yardımına müsabiqəsinə təqdim edilmiş layihə sənədləri müzakirə edilib. Vüqar Səfərli bildirib ki, sənədləri qaydasında olan ictimai-siyasi qəzətlərin 2019-cu ilin II yarısında olduğu kimi, yayım və tirajlarına görə 3 kateqoriya üzrə (gündəlik, gənəşri və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzətlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədə uyğun sayılıb.

Müşahidə Şurasının iclasında üçüncü məsələ kimi Fonduun 2020-ci il üzrə Tədbirlər Planı da müzakirə olunub. Cəri ilin respublikamızda "Könüllülər illi" elan olunduğunu, eyni zamanda Milli Mətbuatının yaranmasının 145-ci ildöñümünün qeyd ediləcəyini diqqətə çatdırıb. Vüqar Səfərli Tədbirlər Planında bunların nəzərə alındığını vurğulayıb. Tədbirlər Planı Müşahidə Şurasının üzvləri tərəfindən müsbət dəyərləndirilərək qəbul edilib. İclasda, həmçinin Fonduun 2020-ci il üzrə layihələrin qiymətləndirilməsini həyata keçirəcək ekspertlərinin siyahısı müzakirə olunaraq təsdiq edilib.

"Namizədlərin sayının çox olması Azərbaycanda real seçim imkanlarının mövcudluğunu göstəricisidir"

MDB müşahidə missiyası Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı aralıq hesabat yarışır. Seçki-2020.az saytı xəbər verir ki, Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə MDB müşahidə missiyası Azərbaycan Respublikası Milli Məclisine seçkilərə hazırlıqla bağlı monitoring aparıb. Missiya 2020-ci il yanvarın 19-da işə başlayıb, seçki prosesinə müdaxilə etmədən sərbəst və müstəqil fəaliyyət göstərib, Azərbaycan Respublikasının qanunvericiliyinə, Birlik çərçivəsində qəbul edilmiş sənədlərə və dövlətin suverenliyinə hörmətlə yanaşır.

Qeyd olunur ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası MDB-dən 252 müşahidəçini akkreditə edib, onlardan 18-i uzunmüddətli əsaslarla işləyir. Missiyaya Belarus, Qazaxistan, Qırğızistan, Moldova, Rusiya, Tacikistan, Türkmenistan, Özbəkistan, habelə MDB üzvü olan ölkələrin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlament Assambleyası ittifaqı, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Seçkilərin keçirilməsi üçün Azərbaycanda yüksək səviyyədə qanunverici bazarın olduğunu vurğulayan hesabat məsləhləri seçki komissiyalarının hazırlıq səviyyəsinin də monitoringini aparıblar. "Seçkilərin təşkili və keçirilməsi 125 dairəni əhatə edir. Mərkəzi Seçki Komissi-



yası seçki kampaniyasının təşkili üzərində ardıcıl işləyir. DSK və məntəqə seçki komissiyası üzvlərinin peşə hazırlığını yüksəltmək, onların seçki kampaniyası sahəsində bilik və bacarıqlarını artırmaq üçün telimlər keçirilir. Telimlərdə Seçki Məcəlləsinin tələblərinin yerinə yetirilməsi, demokratik və açıq seçki prosesinin təmin edilməsi, səslerin şəffaf sayılması ilə bağlı praktiki tövsiyələr verilir", - deyə hesabatda bildirilir.

Həmçinin vurğulanır ki, seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Astara, Bilesuvər, Qəbələ, Goranboy, Göygöl, Quba, Cəlilabad, Yevlax, İsləməlli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Oğuz, Salyan, Ucar, Şamaxı, Şəki rayonlarında, həmçinin Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində dairə və məntəqə seçki məntəqələrinin işi ilə tanış olublar. Daire Seçki Komissiyaları və məntəqə seçki komissiyaları üzvləri ilə əlaqə qurarkən missiya nümayəndələri lazımi məlumatları əldə edib və seçki sənədləri ilə

tanış olmaq imkanı əldə ediblər. Seçici siyahılara gəlincə, hesabatda qeyd olunur ki, 2020-ci il yanvarın 5-dən etibarən siyahılar ümumi baxış üçün məntəqə komissiyalarının binalarında yerləşdirilib və siyahı MSK-nin saytında da yerləşdirilib. Seçici özü və ya digər şəxslər barədə səhvər və ya qeyri-deqiqliklər aşkarlaşıqda bu barədə məntəqə seçki komissiyasına məlumat verə bilər.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyat prosesinin monitorinqinin nəticələrinə gəlince, qeyd olunur ki, 9 fevral seçkilərində 125 deputat yeri üçün 1325 namizəd mübarizə aparıb ki və bu da 2015-ci ildə keçirilən son parlament seçkilərindən iki dəfə çoxdur. MDB müşahidəçiləri qeyd edirlər ki, deputat mandati üçün bu qədər namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açılığını, ölkədə siyasi plüralizmin və seçicilər üçün real seçim imkanlarının mövcudluğunu göstəricisidir.

Seçkiqabağı təbliğat-təşviqat mühitiñin də yüksək səviyyədə olduğunu vurğulayan müşahidəçilər qeyd edirlər ki, namizədlər üçün bərabər imkanlar yaradılıb. 2020-ci il 17 yanvar tarixində etibarən ölkənin şəhər və rayon mərkəzlərində 1900-dən çox təbliğat tədbiri keçirilib, bu tədbirlərdə 150 minə yaxın insan iştirak edib. Deputatlığa namizədlərin seçki təbliğatı afişaları yerləşdirmək üçün respublikada 11 minden çox xüsusi lövhə quraşdırılıb.

Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır

Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır. Hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb. AZƏRTAC xəbər verir ki, Fondu Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoskillər



və müvafiq məlumatlar eksini tapacaq. Layihə "Regional İnkışaf" İctimai Birliyi, "Azer-cell" şirkəti və "GoSport" idman malları mağazasının dəstəyi ilə həyata keçirilir.



Heydər Əliyev Fonduun hazırladığı digər nəşrde isə Azərbaycan baredə müxtəlif sahələr üzrə məlumatlar toplanacaq. Nəşrde ölkənin iqtisadiyyat, ekologiya, mədəniyyət, idman və s. sahələri, multikulturalizm ənənələri, turizm imkanları və digər istiqamətlər əhatə olunacaq, müvafiq fotoskillər yer alacaq. Layihə üzrə çəkilişlər ilin dörd fəsli əhatə edərək Bakıda və respublikanın müxtəlif bölgələrində aparılacaq. Oxucular bu nəşrlərlə Azərbaycan baredə müfəssəl məlumat əldə etməklə yanaşı, ölkə ilə yaxından tanış olacaq, fotoskillər vasitəsilə Azərbaycana virtual səyahət edə bileyəcəklər. Xatırlaqla ki, "Azərbaycan" nəşri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə 2010-cu ildə çap olunub. 1000-dən çox fotoskillənin toplanıldığı kitab Azərbaycan, rus, ingilis, fransız, alman, italyan dillərində nəşr edilib. Ötən müddətde bu nəşr Fondu müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə qonaqlara təqdim olunub və oxucularda Azərbaycan baredə dolğun təsəsuratlar yaradıb.

Baş Prokurorluq və DİN Qusar rayonunda itkin düşmüş yeniyetmənin meyitinin tapılması ilə bağlı birgə məlumat yayıl

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Qusar rayonunda itkin düşmüş yeniyetmənin meyitinin tapılması ilə bağlı birgə məlumat yayılır. Hər iki qurumun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, fevralın 1-də itkin düşmüş Qusar rayonunun Bədirqala kənd sakını, 2006-ci il təvəllüdü Əmrəhəmət Əmrəhovun axtarılıb tapılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti fevralın 3-də saat 16 radələrində yaşadığı evdən təxminən bir kilometr kənddə fərdi təsərrüfata aid sahədə yüksək gərginlikli transformator otağında aşkarlanıb.



Prokurorluq və polis əməkdaşları derhal hadisə yerinə və meyite "Azərişq" ASC-nin selahiyəti nümayəndələrinin, məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçiriblər. İlk məlumatda görə, mərhumin ölümüne səbəb elektrik cərəyanı vurma olub. Faktla bağlı rayon prokurorluğununda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümüne və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yekitilir. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəflı araşdırılmışla təqsirlərə şəxslərin dairesinin müəyyənləşdirilərək mesuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını ugurla davam etdirir

5sayılı Şahbuz-Babek Seçki Dai-rəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Siyavuş Novruzov seçicilərlə görüşlərini müvəffəqiyyətə davam etdirir. Növbəti görüş Babek rayonunun Cəhri kəndində keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının Babek rayon təşkilatının sədri İsa Məmmədov Siyavuş Novruzovun, öten müddət ərzində, seçicilərini parlamentdə layiqinə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib. İ.Məmmədov Azərbaycanın, o cümlədən, Naxçıvan Muxtar Respublikasının dinamik inkişafından, həyata keçirilən sosial layihələrin uğurlu nəticələrindən, vətəndaşların dövlətin hərəkəflə qayğısı ilə əhatə olunmalarından və digər məsələlərdən bəhs edərək, seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-in namizədinə səs verməyə çağırıb.

Görüşdə AMEA-nın Müxbir üzvi, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA-nın Naxçıvan Bölmesinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxreddin Səfərli çıxış edərək, Siyavuş Novruzovun həyat və fəaliyyətindən, partiya quruluğu sahəsində, eləcə də, Milli Məclisin



rucculuq işləri, yüksək infrastruktur təminatının yaradılması insanların layiqli həyat şəraitinin temin olunmasını mümkün edib.

Yeni Azərbaycan Partiyasının seçkilərə inamlı qələbə özmi ilə getdiyini deyən deputatlığa namizəd əlavə edib: “YAP ötən dövr ərzində, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında və yeni hədəflərin müəyyənəşdirilməsində misilsiz xidmətlər göstərib. Partiyamız bu cür ali məramlı fəaliyyəti və müstəsna ehəmiyyətə malik olan misilsiz xidmətləri ilə ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik mənsubiyetindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanların, eləcə də, bütün xalqların partiyasıdır”. O, daha güclü Azərbaycan namənə YAP-in 10 addım paketi haqqında məlumat verərək, qarşısındaki dövrə yeni strate-

Cəhrililər də Siyavuş Novruzovun yanındadır və onun namizədliyini dəstəkləyirlər

“Çoxəsrlilik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni zirvələr fəth edir”



deputati kimi xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirakından danışır. O, qeyd edib ki, Siyavuş Novruzov gənclik illərində etibarən xalqımız və dövlətimiz qarşısında çoxsayılı xidmətlər göstərən, səmərəli fəaliyyəti ilə dövlətçiliyin inkişafına mühüm töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Bildirib ki, zəngin və mənalı ömür yolu keçən Siyavuş Novruzovun ictimai-siyasi fəaliyyəti, əsas etibarilə, Ümummülli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ilə bağlıdır: “Siyavuş müəllim YAP-in yaranmasında fəal iştirak edən fədakar insanlardan biridir və həmin dövrə Ulu Öndər Heydər Əliyevin ətrafında six birləşmiş mübariz şəxsiyyətlər sırasında yer alı”.

Milli Məclisin deputati kimi fəaliyyəti dövründə Siyavuş Novruzovun qanun yaradıcılığı və hüquqi dövlət quruculuğu prosesində, hüquqi bazanın formalasdırılmasında, qanunvericiliyin tekmilləşdirilməsində yaxından iştirak etdiyini, çox fəal rol oynadığını deyən professor “Digər tərəfdən, Siyavuş müəllim seçiciləri maraqlandıran məsələləri daim diqqətdə saxlayır, onlara öz yaradımıni heç vaxt əsirgəmir. İndiye qədər minlərlə seçicini qəbul edən Siyavuş Novruzov ona müraciət edənlərin problemlərinin həll

olunmasının hüquqi təminatı sahəsində xüsusi köməklik göstərib, seçicilərlə fəal və intensiv temaslarını davam etdirir” deyə vurğulayıb. F. Səfərli seçiciləri onların layiqli təmsilçisi olan Siyavuş Novruzova səs verməyə çağırıb. Deputatlığa namizəd Siyavuş Novruzov Azərbaycanın Ümummülli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini, ölkəmizin öten müddət ərzində, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçdiyini və bütün sahələrdə mühüm nailiyyətlərin əldə edildiyini deyib.

O bildirib ki, ölkəmizin hərəkəflə inkişafı, verilən her bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birləşməsi daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin etrafında six birləşməsini təmin edib: “Çoxəsrlilik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir və yeni zirvələr fəth edir”.

Dinamik və hərəkəflə inkişafın Naxçıvan



Muxtar Respublikasını da əhatə etdiyini deyən S.Novruzov Ali Məclisinin Sədri Vəsif Talıbovun rəhbərliyi ilə görülən işlərin əhalinin rifah halının daha da yaxşılaşmasını, sosial müdafiə və təminat sisteminin güclənməsini, sosialyönümlü iqtisadiyyatın inkişafını təmin etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Babek rayonu və onun bütün kəndlərində də həyata keçirilən abadlıq-qu-

ji hədəflərin gerçekliyə çevriləcəyini, Azərbaycanın nüfuzu və qüdrətinin daha da artacağını bildirib. S.Novruzov seçiciləri fevralın 9-da parlament seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Daha sonra Cəhri kəndində imam naibi Hacı Faiq Fərəcov, kənd aqsaqqalı Müslüm Axundzadə çıxış edərək Siyavuş Novruzovun seçicilərinin layiqli təmsilçisi kimi ona olan etimadı doğrultduğunu bildiriblər. Onlar fevralın 9-da keçiriləcək parlament seçkilərində seçiciləri yenidən S.Novruzova səs verməyə dəvet ediblər.

Görüşlər zamanı seçicilərin təklifləri dinlənilər, onları maraqlandıran suallar cavablandırılıb. Seçicilər xalqın etimadını doğrultmuş YAP-in namizədinə səs verəcəklərini qeytiyyətlə ifade ediblər.

Rövşən RƏSULOV

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını ugurla davam etdirir



Seçiciləri Kamilə Əliyevanı yenidən millət vəkili görmək istəyirlər



Fevralın 9-da keçiriləcək parlament seçkilərində 111 sayılı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatala rayonunun Göyəm və Üçüncü Tala kənd sakinləri ilə keçirib.

Böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Kamilə Əliyeva çıxış edərək, seçicilərə parlamentdəki fealiyyəti haqqında məlumat verib. O, Prezident İlham Əliyevin uğurlu məqsədyönlü siyasətindən, eləcə də, ölkədə aparılan kadr, iqtisadi-siyasi islahatlar danışıb. Kamilə Əliyeva qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifikasiyin daha da yüksəlməsinə xidmət edir.

Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Kamile Əliyeva bildirib ki, ölkəmizdə bütün seçkilər azad ve demokratik keçirilib. Budəfəki parlament seçimlərinin de azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb. Deputatlığa namizəd, həmçinin, YAP-in Seçki Proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrden bəhs edib.

Kamilə Əliyeva daha sonra seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisine keçiriləcək azad, demokratik seçimlərdə fəal iştirak etməye və YAP-in namizədlərinə səs verməyə çağırıb.

Seçicilər Yeni Azərbaycan Partiyasının layiqli namizədini dəsteklədiklərini və parlament seçimlərində, birmənalı olaraq, ona səs verəcəklərini bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Adil Əliyevin seçiciləri ilə görüşündə izdiham yaşanır

“Hər bir seçici səsvermədə aktiv iştirak etməklə, islahatlara təkan vermiş olacaq”



Ölkəmizdə fevralın 9-da keçiriləcək parlament seçimlərində 20 sayılı Nərimanov ikinci Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyevin seçicilərlə keçirdiyi görüşlər izdiham və kütləvilikle müşahidə olunur. Deputatlığa namizədin növbəti görüşü Nərimanov rayonunda yerləşən Əhməd Rəcəbli küçəsində baş tutub. Bu görüş də, seçicilərin aktivliyi və Adil Əliyevə göstərdikləri böyük dəstəklə müşahidə edilib. Belə ki, namizəd, seçicilərin problemlərini, təklif və tövsiyələrini dinləməklə yanaşı, öz platformasını açıqlayıb, qarşıda dayanan məqsəd və vəzifələri barədə söhbət açıb. Adil Əliyev bildirib ki, o, yalnız parlamentin deyil, seçicilərin, bütövlükde isə, xalqın millet vəkili kimi çıxış edib, bundan sonra da, bu mühüm maraqlı qoruyub-saxlamaq məqsədini daşıyır. “Azərbaycan insanı mənə əzizdir, onların problemini öz problemim hesab edirəm” deyən namizəd vurğulayıb: “Amma mənim məsuliyyət daşıdığım seçki dairəsi var, 3 dəfə Nərimanov ikinci Seçki Dairəsindən deputat seçilmişəm, ona görə də, əsasən, bu ərazinin problemlərini həll etməye çalışıram. Bu illər ərzində, bir çox problemlərin öhdəsinə gəlmişik, digər həll edilməyən, vətəndaşları narahat edən məsələlərin həlliinə çalışacaq”.

A.Əliyev onu da bildirib ki, ölkədə seçkilərdə rəqabət yaranıb: “Mən də namizədliyimi ireli sürmüşəm. Ümid edirəm, fevralın 9-da keçiriləcək parlament seçimlərində aktivlik müşahidə olunacaq, hər kəs səsvermədə

iştirak edəcək. Hər bir seçici səsvermədə aktiv iştirak etməklə, islahatlara təkan vermiş olacaq. Əgər öten illerdə göstəmiş olduğunuz etimadı doğrultmamışımsa, digər namizədlərə səs verə bilərsiniz. Mən seçiləməsem də, yenə sizə xidmət edəcəyəm. Çünkü mənim üçün dövlətçiliyə xidmət hər şeydən önemlidir”.

Deputatlığa namizəd Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıb: “Prezident İlham Əliyevin Ulu Önder Heydər Əliyevin siyasi kursunu davam etdirir. Ona görə də, ölkədə sabitlik və əmin-amanlıqdır. Azərbaycanın 1990-cı illərin əvvəllerində fərqli olaraq, nizami ordusu var. 2016-cı ilin aprelində döyüşlər bunu bir daha sübut etdi. Azərbaycanın nizami ordusu Dağlıq Qarabağ işğaldan azad edəcək. Hazırda ölkədə bütün sahələrdə inkişaf özünü göstərməkdədir. Ölkədə gənclər siyaseti prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Azərbaycan xalqı Prezident İlham Əliyevin etrafında sıx birləşərək bu siyasetə dəstək verir”.

O, deputatlığa namizədlərin yaşlı insanların əlindən öpməsinə görə tənqid olunmasına da münasibət bildirib: “Bunu müzakirəyə çıxarıb, tənqid etmək doğru deyil. Biz hər bir yaşlı insanın, şəhid anasının, atasının qapısına getməliyik, onları dinləməliyik. Bu, yalnız seçki ərəfində deyil, hər zaman olmalıdır. Bir-birimizə bigənə olmamalıyıq”.

Rövşən RƏSULOV

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını ugurla davam etdirir



Aqil Məmmədovun seçcilərlə görüşləri davam edir



1 23 sayılı Kəlbəcər rayon Seçki Dairesindən deputatlığa namizəd Aqil Məmmədov yanvarın 30-da Bakı şəhəri, Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin binasında gəncələr və günün ikinci hissəsi Bakı şəhərində məskunlaşan kəlbəcərlilər, fevralın 2-də isə Gəncə şəhəri Alov Əyləncə mərkəzində ilk dəfə səs vermə hüququna malik gənclərlə görüşlər keçirib.

Görüşlərdə deputatlığa namizəd Aqil Məmmədov yurd-yuvalarından didərgin düşmüs kəlbəcərlilərin sosial problemlərinin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində öz həllini tapdığını, çadır şəhərcikləri ləğv olundığını bildirib: “Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyaset öz bahəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq, sizlər öz yurd-yuvaniza qayıdacaqsınız”.

Gənclərlə görüşdə deputatlığa namizəd Aqil Məmmədov çıxış edərək bildirib ki, par-

tiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəşəkkil inkişaf yolu keçən YAP-in sıralarında hazırda 750 min üzv var. Bu üzvlərin 44 faizi gənclərin təşkil etməsi partiyanın gelecekdə də mühüm siyasi qüvvə olacağını deməyə əsas verir. A.Məmmədov YAP-in bu seckilərdə gənclərə göstərdiyi yüksək etimad haqqında danışaraq partiyanın bu etimadının deputatlığa gənc namizədlər üçün eyni zamanda yüksək məsuliyyət və əvəzolunmaz təcrübə olduğunu qeyd edib.

YAP-in hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyen Aqil Məmmədov gənc seçiciləri parlament seckilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə çıxış edənlər hər zaman ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədine yekdilliklə səs verəcəklərini bildiriblər və bütün kəlbəcərliləri Aqil Məmmədova səs verməyə çağırıblar.

RƏFIQƏ KAMALQIZI

Deputatlığa namizəd Məlahət İbrahimqızı seçcilərlə görüşüb



Yeni Azərbaycan Partiyasının 21 sayılı Nəsimi birinci Seçki Dairəsi üzrə deputatlığa namizəd Məlahət İbrahimqızı parlament seckilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçcilərlə növbəti görüşünü 5-ci mikrorayon Cavadxan küçəsi 3005-ci məhəllə ünvində yerləşən Cavadxan parkında keçirib.

Görüşlərdə deputatlığa namizəd Məlahət İbrahimqızı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyaseti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib: “Bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Sosial-iqtisadi, məhkəmə-hüquq sisteminde aparılan islahatlar ciddi nəticələr vermekdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər”. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.

Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Məlahət İbrahimqızı onu da bildirib ki, ölkəmizdə bütün seckilər azad və demokratik şəraitdə keçirilib. Budəfəki parlament seckilərinin də azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər

görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd hemçinin, YAP-in seckili proqramı haqqında seçcilərə ətraflı məlumat verib, qarşıda duran vəzifelərdən bəhs edib.

Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığı deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb: “Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüs ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərefindən böyük rəğbətlə qarşılılanır”.

M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seckilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasetini dəstəklədiklərini, qarşıdan gələn seckilərdə də YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.

Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Deputatlığa namizəd Məlahət İbrahimqızı qaldırılan məsələlərin təhlil olunaraq, həll edilmesi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

Nəzakət ƏLƏDDİNQIZI

“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını ugurla davam etdirir



Suraxanı rayonunun şəhid anaları Sevinc Fətəliyevaya səs verəcəklər



2 fevral tarixində bir qrup şəhid ailəsinin xanımları şəhidlərimizin xatiresini yad etmək üçün bir araya toplanıblar.

Şəhidlərimizin ezzət ruhuna dualar oxudqudan sonra, ölkəmizdə gedən ictimai-siyasi proseslərdən səhbət açılmış, onlara dövlət tərəfindən göstərilən qayğıını dilə getirmiş və parlament seçkilərində fəal olacaqlarını, layiqli namizədlərə səs verəcəkləri qeyd ediblər. Sonda Suraxanı rayon Şəhid Analarının Müdafiə Cəmiyyətinin bir qrup üzvü adından müraciət qəbul edilib: "9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkilərində 30 sayılı Suraxanı bürünci Seçki Dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədiyi irəli sürülmüş Sevinc Fətəliyevanın Azərbaycan Respublikasının ictimai-siyasi həyatındaki fealiyyəti hamimizə məlumdur. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndəye həyətinin üzvü kimi öz missiyasını ləyaqətlə yerinə yetirən Sevinc Fətəliyeva, nankor qonşularımızın illerdər davam edən təcavüzü nəticəsində, Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bütün dünyaya çatdırılması və ədalətin bərqrar olunması üçün daima yüksək kürsülərdən çıxış edərək, xalqımızın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmışdır.

Bununla yanaşı, o, bütün fealiyyəti dövründə müharibe veteranlarının, əllillerin, şəhid ailələrinin, xüsusi diqqət və qayğıya ehtiyacı olan digər vətəndaşların həyat və məşət şəraiti ilə şəxsən maraqlanmış, onların həyat seviyyəsinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməmişdir. Sevinc Fətəliyevanın şəhid analarına qarşı göstərdiyi qayğını isə, xüsusi qeyd etmək istərdik, o, nəinki bir millət vəkili, bir vətəndaş, hətta bir övlad kimi həmişə bizim yanımızda olub.

Ona görə də, əminlikle deyə bilərik ki, Sevinc Fətəliyeva yenidən Milli Məclisə təmsil olunacağı halda, xalqımızın layiqli nümayəndəsi kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin həyat seviyyəsinin və rifah halının daha da yaxşılaşması istiqamətində qanunların qəbul olunmasında və ölkəmizin AŞPA-da bundan sonra da layiqince təmsil edilməsində fəal iştirak edəcəkdir.

Hörmətli seçicilər, hamılıqla Sevinc Fətəliyevaya səs verək!"

ZÜMRÜD BAYRAMOVA

YAP-in namizədi Nizami Cəfərovun seçicilərlə görüşü davam edir

YAP Ağstafa rayon təşkilatı 9 fevral parlament seçkilərinin təbliğat-təşviqat işlərini davam etdirir. Azərbaycan Respublikası Milli Məclisine seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 108 sayılı Ağstafa Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədiyi irəli sürülmüş Cəfərov Nizami Qul oğlunun Ağstafa rayonun Aşağı Göycəli, Xətai və Aşağı Kəsəmən kəndlərində seçicilər ilə görüşü keçirilib. Seçicilərlə görüşüb, səmimi səhbət edən Nizami Cəfərov ölkəmizin ictimai siyasi həyatında gedən proseslər haqqında danışıb, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri ilə maraqlanıb. Nizami Cəfərov əhalini seçkilərdə fəallıq göstərərək "DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ" devizi altında inkişafə və tərəqqiye səs verməyə dəvət edib. Sakinlər kəndin inkişafı ilə bağlı bir neçə məsələləri namizədin diqqətinə çatdırıblar. Seçiləcəyi təqdirdə rayon ərazisində görüləcək işlər haqqında məlumat verən YAP namizədi hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasetinin ətrafında daha da sıx birləşməyə və 9 fevral- seçki günü fəal olmağa dəvət edib.

Sakinlər 9 fevral parlament seçkilərində Cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədini səs verəcəklərini bildiriblər.

Məşhur Məmmədov masallılar tərəfindən böyük sevgi ilə qarşılanır



Yeni Azərbaycan Partiyası tərəfindən 70 sayılı Masallı şəhər Seçki Dairəsindən deputatlığa namizədiyi irəli sürülmüş Məşhur Məmmədov rayonun Əsgəndərli və Seybətin kəndlərinin seçiciləri ilə görüşüb.

Seçicilər tərəfindən böyük sevgi ilə qarşılanan deputatlığa namizəd Məşhur Məmmədov Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, President İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük işlər, Masallı rayonu üçün nəzərdə tutulan mühüm layihələr barədə danışıb, rayonun daha da inkişafı istiqamətində işlərin bundan sonra da davam edəcəyini bildirib. Həmçinin, Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının

regionda en güclü siyasi təşkilat olduğunu deyərək, seçiciləri bu partiyadan namizedlərinə səs verməyə çağırıb. Yeni Azərbaycan Partiyasının her zaman xalqının mənafeyi müstəvisindən çıxış etdiyini söyləyən namizəd bu gün demokratik Azərbaycanın yüksək inkişaf tempi əldə etdiyini diqqətə çatdırıb. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyaseti və tətəndaşların sosial təminatının yüksəlməsinə yol açıb.

Daha sonra çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədini Məşhur Məmmədova səs verəcəklərini bildiriblər.

RƏFIQƏ HÜSEYNNOVA



“DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ!”

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar təbliğat - təşviqat kampaniyasını ugurla davam etdirir

SABUNÇU

Yeni Azərbaycan Partiyasının 27 sayılı Sabunçu ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Əliabbas Salahzadənin Sabunçu rayonu Balaxanı qəsəbə sakinləri ilə görüşü keçirilib. Ə.Salahzade ailələrde olub, onların problemləri ilə maraqlanıb, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin demokratiya yolunda mühüm addım olduğunu vurğulayıb. Deputatlıq namizəd seçicilərin doğru seçim edəcəklərinə əminliyini bildirib. Qeyd edib ki,



Dairəsindən deputatlıq namizədi Azər Badamovun fealiyyəti barede seçiciləre məlumat verərək, seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürəlmüş Azər Badamova səs verməyə çağırıb.

Görüşdə deputatlıq namizəd Azər Badamov çıxış edərək, 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə ona yenidən etimad göstərilərsə, bu şərəfli və məsuliyyətli yolda bundan sonra da dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın və cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirəcəyini bildirib.

Görüşdə çıxış edən kənd sakinləri Məzahir Qasımov, Ramazan Ədilov, Əlixan Ağamuradov, Qüdrət Cəfərov Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstekləyərək, deputatlıq namizəd Azər Badamova yekdiliklə səs verəcəkləri bildiriblər.

XACMAZ

9 fevral Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürəlmüş Eldə-



bildirib ki, məhz bu inqilabi islahatların nəticəsidir ki, Azərbaycanımız günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rıfah hali yaxşılaşır, bütün bunnlara görə Prezident İlham Əliyev Cənablarına minnətdarıq. O, deputatlıq namizəd Eldəniz Selimovun öten çağrıda fəaliyyəti haqqında tədbir iştirakçılara geniş məlumat verib və seçiciləri YAP-nın namizədlərinə səs verməyə çağırıb.

Tədbirde rayon seçki qərargahının üzvləri Nazim Ağayev, Səlimə Hacıyeva və başqları çıxış edərək ölkə başçısının həyata keçirdiyi ardıcıl uğurlu siyasetdən danişaraq, bildiriblər ki, 9 fevralda keçiriləcək parlament seçkilərində YAP-nın namizədine səs verməkə xalqımızın geləcəyinə, xoş güzəranına, səs vermiş olacaqı.

OĞUZ

117 sayılı Oğuz-Qəbələ Seçki Dairəsi üzrə deputatlıq namizədliyi irəli sürəlmüş Aqıyə Naxçıvanlı növbəti görüşünü Qəbələnin Xırxatala, Cişatelli və Aydınpışlaq kəndlərinin seçiciləri ilə keçirib. Görüşdə çıxış edən Aqıyə Naxçıvanlı ölkədə aparılan islahatlarla, namizədliyini



son 16 ilde Azərbaycan partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlərə nail olunub: “Ölkəmiz iqtisadi müsteqilliyini tam təmin edib, güclü maliyyə təminatına malik ölkəyə çevrilib. Xalqın rıfah hali günbəğün yaxşılaşır. Əminəm ki, seçicilər fevralın 9-da da bu ənənələrinə sadıq qalaraq inkişafə və rıfaha səs verəcəklər”.

Balaxanı seçiciləri də qarşidan gələn seçkilərdə YAP-in namizədini dəstekləyəcəklərini bildiriblər.

QUSAR

51 sayılı Qusar Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Qusar rayonunun İmamqulukənd kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbrahim-



xəlilov açaraq, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri və reallaşdırılma mexanizmləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu siyasetin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rıfahi dayanır. Daha sonra Yeni Azərbaycan Partiyasının 51 sayılı Qusar Seçki



niz Selimovun “Azərxalça”nın Xaçmaz filialındaki sexində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xan-Babayev açaraq dövlət başçısının apardığı uğurlu islahatlar siyasetindən danışaraq



irəli sürəlmüş Yeni Azərbaycan Partiyasının Seçki Platforması və fealiyyəti ilə bağlı geniş məlumat verərək bildirib ki, reallaşdırılan islahat faktoru, bilavasitə xalqın rıfah halının daha da yaxşılaşdırılmasına, vətəndaşların sosial həyatlarının ən yüksək şəkildə təmin edilməsinə yönəlib. “Söz yox ki, bütün bu inkişaf amillərinin kökündə əsaslı dövlətçilik dayaqları, xalq-iqtidar vəhdəti dayanır” deyən YAP-in namizədi, həmçinin, bildirib ki, ölkə başçısı İlham Əliyevin qətiyyətli siyasetinin başlıca məqsədi də, məhz budur: “Bu gün Cənubi Qafqaz regionunun ən böyük partiyası kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyası hakim siyasi təşkilat olaraq, bu vəhdətin daha da möhkəmləndirilmesi üçün ardıcıl fealiyyət göstərir. Azərbaycanın uğur təməllərindən biri də, məhz bu gerçeklikdir. Növbəti parlament seçkilərinin keçirilməsi təklifinin də əsas məramlarından biri qanunverici orqanın daha faəl və daha dinamik fealiyyəti məqsədini daşıyır. Bu baxımdan, hər bir seçici 9 fevral tarixində məntəqələrə gələrək, aktiv vətəndaşlıq statusunu nümayiş etdirməlidir”.

Görüşdə çıxış edən seçicilər də, öz növbələrində, yaşadıqları kəndlərin qayğı və problemlərində söhbət açaraq, qaldırılan məsələlərin, qısa zamanda həll olunacağına böyük ümidi etdiklərini və inandıqlarını bildiriblər. Xüsusilə, Aqıyə Naxçıvanlının millet vəkiliyli dönmələrində onun daim xalqın yanında olması barədə fikirlərini bildirdilər. Seçicilər fevralın 9-da keçiriləcək seçkilərdə feal iştirak edəcəklərini bir daha vurğulayıblar.

**Rövşən RƏSULOV
RƏFIQƏ HÜSEYNOVA
Nəzakət ƏLƏDDİNQIZI**

İnsan haqları və demokratik cəmiyyət quruculuğu

Müasir və globallaşan dünyada ən aktual və əhəmiyyətli məsələlərdən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. İnsan hüquqları bütün insanların malik olduğu hüquqlardır. Bu hüquqlar insan anadan olan andan yaranır. Yaşamaq, azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sərrini saxlamaq hüquqları insanın ayrılmaz və toxunulmaz hüquqlarıdır. İnsan hüquqları ideyasının tarixi kökü çox qədimdir. Bəşəriyyət yaranandan dönyanın ən ağıllı varlığı olan insan hər zaman öz hüquqları və azadlıqları uğrunda fədakarlıqla mübarizə aparmışdır. Bu mübarizə, ən qəddar rejimlərdə də və ən liberal cəmiyyətlərdə də həmişə aktual olmuşdur.

İnsan hüquqlarının rüsyeymləri hələ o zamanlar Afinada ve Romada meydana gəlməyə başlamış, ilk demokratlardan olmuş afinalı Periklin xalqın xeyrine həyata keçirdiyi islahatlar və ya Qədim Romada plebeylərlə patrisilər arasında gedən mübarizə, məhz insan hüquqlarının təmin olunması məqsədini daşıyırı.

Cəmiyyət inkişaf etdikcə, insanlar öz hüquqları uğrunda daha müteşəkkil mübarizə aparmağa başlamışlar. 1215-ci ildə İngiltərədə dünya tarixində insan hüquqlarına dair ilk sənəd olan "Böyük Azadlıqlar Xartiyası"nın (Magna Carta), 1689-cu ildə isə "Hüquqlar haqqında Bilfin qəbul olunması ilə bəşəriyyət bu sahədə nailiyyətə imza atmışdır.

Lakin insan hüquqları ilk dəfə XVIII əsrin öz elmi izahını tapmış, bu dövrün böyük mütəfəkkirleri Monteskyö, Russo, Hobbs, Loka və digərləri insanların ayrılmaz, təbii hüquqlarının olduğunu göstərmişlər. Məsələn, insan haqları ideyasının inkişafına əhəmiyyətli töhfə vermiş görkəmli ingilis filosofu C.Lokk insanların hüquq və azadlıqlarının müdafiəsini dövlətin en ümdə vəzifəsi olduğunu və insanların da dövləti bu məqsədlə yaratdıqlarını əsaslandırır, hakimiyyət bölgüsünün aparılması prinsipini öne çekerək, hakimiyyət qollarının bir-birinə nəzarət etməsini və bir-birini qeyri-qanuni hərəkətlərdən çəkindirməsini vacib sayırdı. "Azadlıqlar qanunlarla icazə verilən hər bir şeyi etmek hüququndan ibarətdir" fikrini irəli sürən məşhur fransız mütəfəkkiri Ş.L.Monteskyö C.Lokkdan fərqli olaraq, insanların hüquq və azadlıqlarının təmin olunması üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti olaraq, üç qola bölünmesi və bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanmışdır.

İnsan hüquqları özünün tarixi inkişaf prosesinin kulminasiyasına 1776-ci ildə Amerika Birleşmiş Ştatlarında "İstiqlaliyyət Bəyannaməsi"nin, 1789-cu ildə isə Fransada İnsan və Vətəndaş Hüquqları Beyannaməsi"nin qəbul edilməsi ilə çatmışdır. İstiqlaliyyət Bəyannaməsində insan hüquqlarının müdafiəsi dövlətin başlıca vəzifəsi kimi təsbit olunmuşdur.

Orada göstərilirdi ki, xalq yalnız o hakimiyyətə tabedir ki, həmin hökumət xalqın azad inkişafını təmin etməyə səy göstərir. Diğer Bəyannamənin ən mühüm xüsusiyyəti isə, onun universal xarakter daşımasıdır. Yəni o, yalnız fransız xalqının deyil, bütün bəşər övladlarının təbii hüquqlarını bəyan edirdi.

Sonrakı dövrlərdə dövlətlərə münasibətlərin inkişafı beynəlxalq hüququn rolunu artırısa da, hələ də biri digərinə güzəştə getmək istəməyən dövlətlər tez-tez mühərabələr edirdilər. Həmin mühərabələr nəticəsində, kütləvi surətdə günahsız insanların öldürülür, məlki əhalidən kölə kimi istifadə edilir, hərbi əsirlər işgəncələrə məruz qalırlı. XIX əsrə Avropa və Amerika ölkələrində artıq kölelik rəsmən qadağan edilmiş, 1899-cu il və 1907-ci il Haaqa Konvensiyalarının bağlanması ilə mühərabələrin aparılma qaydaları xeyli humanistləşdirilmişdir.

XIX əsrin ikinci yarısından Avropada milli, dini və ya irqi müstəsnalığa əsaslanan ideologiyalar yayılmağa başlamışdır. Bunun qarşısını almaq məqsədilə XX əsrin 20-ci illərində Millətlər Liqası çərçivəsində milli, etnik və dini azlıqların hüquqlarını müdafiə etmək vəzifəsini müəyyən edən bir sıra anlaşmalar imzalanmışdır. Lakin bütün bu tədbirlər o zaman artıq geniş yayılmış irqçi, faşist ideologiyasının dövlət siyasetinə əsaslanmasına mane ola bilməmiş və nəticədə, ikinci Dünya Mühərabəsi başlanmışdı.

Bütün insanlar bərabər hüquqda doğulurlar. Bu ayrılmaz və özgəninkiləşdirilə bilməyen hüquqlar insana, sadəcə olaraq, o, insan olduğu üçün məxsusdur.

XX əsrin evvelində sənaye fəhlələrinin əmək şəraitini müəyyənləşdirmək üçün yaradılmış standartlar 1919-cu ildə təsis edilmiş. Beynəlxalq Əmək Təşkilatı tərəfindən işlənib-hazırlanmış beynəlxalq razılışmaların obyektinə çevrildi. 1926-ci il sentyabrın 25-də Cenevrədə imzalanmış Köləliyin Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiya Köləliyin ləğvinə yönəldilmiş səylərə yekun vurdu. Qaçqınların Müdafiə üzrə Konvensiyaları 1933 və 1938-ci illərdə qəbul edilmişdir. Lakin bütün bu hadisələrə baxmayaraq, insan hüquqları haqqında beynəlxalq hüquq iki dünya mühərabəsi arasındakı müddətdə də üzə çıxmadi. XX əsrin 20-30-cu illərində yaradılmış totalitar rejimlər elə öz ölkələrində insan hüquqlarını kütləvi şəkildə pozurdular. İkinci Dünya Mühərabəsi dövründə dünya insan hüquqlarının təmin olunması üçün hakimiyyətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti olaraq, üç qola bölünmesi və bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanmışdır.

İnsan hüquqları özünün tarixi inkişaf prosesinin kulminasiyasına 1776-ci ildə Amerika Birleşmiş Ştatlarında "İstiqlaliyyət Bəyannaməsi"nin, 1789-cu ildə isə Fransada İnsan və Vətəndaş Hüquqları Beyannaməsi"nin qəbul edilməsi ilə çatmışdır. İstiqlaliyyət Bəyannaməsində insan hüquqlarının müdafiəsi dövlətin başlıca vəzifəsi kimi təsbit olunmuşdur.

İlk dəfə bəşəriyyətə qarşı cinayətə görə, cavabdehlik 1945-46-ci illərdə Nürnberg Beynəlxalq Hərbi Tribunalında tətbiq edildi. Faşist dövlətinin məmurları başqa dövlətə qarşı törətdikləri cinayet üstündə yox, ayrıca şəxslərə qarşı törədilmiş cinayətlərinə görə məsuliyyətə cəlb olunub, layiqincə ceza aldılar.

Bu gün dönyanın istenilen olkesində bir hakim rejim insan hüquqlarını sistematik surətdə pozursa, bu, artıq həmin rejimin mili və beynəlxalq qeyri-legitimliyinə en güclü sübut kimi qiymətləndirilir. Bu məsələlərdə olduqca əhəmiyyətli yer BMT sənədlərində aylır. Bu təşkilat dövlətlər üzərində "Ümumdünya hökuməti" olmasa da, özünün ilk gündündən bəri, universal insan hüquqlarının rəsmiləşdirilməsinə və bütün ölkələrdə müdafiəsinə yönəlmüş böyük iş aparır.

İkinci Dünya Mühərabəsinin tərəfdişi dəhşətli nəticələrə cavab olaraq, 1948-ci ilin dekabr ayının 10-da BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Beyannaməsi insan hüquqları sahəsində miqyasına və əhəmiyyəetine görə ilk sənəd hesab olunur. Məhz 1948-ci il Bəyənnaməsi insanın beynəlxalq hüququn obyektindən subyektinə əvərilməsinə ilk işarə idi. Bəyənnamənin məqsəd və məramları, həmçinin, "Məlki və Siyasi Hüquqlar haqqında" və "İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında" Paktlarda, Avropa Şurası tərəfindən qəbul olunmuş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyada və digər beynəlxalq sənədlərdə özünün gələcək inkişafını tapmışdır.

Ümumdünya İnsan Hüquqları Beyannaməsi qəbul ediləndən sonra Azərbaycan, o zaman müstəqil dövlət olmadıqdan, ona səs vermə bilməmişdi. Yənəmiz müstəqiliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası insan hüquqları və demokratiyaya sadıq qalacağını bəyan etmiş, bu yolda Azərbaycan dövləti mürəkkəb dövr keçərək, bütün sınaqlardan mətinliklə çıxmış və demokratiyanın dönməziyini bir dəfə təsdiq etmişdir.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasında dövlətimizin ali məqsədlərindən biri kimi, məhz insan haqlarının qorunması təsbit edilmiş, konstitusiyanın maddələrinin üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr edilmiş və Bəyənnamənin müddəalarını özündə əks etdirmişdir. 2002, 2009 və 2016-ci illərdə referandum yolu ilə Əsas Qanuna bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

səviyyəsinin təmin edilməsinə, insan hüququnun qorunması və ona hörmət edilməsinə, hüquqlar dan sui-istifadənin yolverilməzliliyinə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhəkəmədə müdafiəsinə təminat verilməsinə xidmət etmişdir.

Qanunvericiliyin təkmilləşdirilməsi hər zaman davam edən bir prosesdir və qəbul olunan yeni normativ-hüquqi aktlar, o cümlədən, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Meişət zorakılığının qarşısının alınması haqqında", "Uşaq hüquqları haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təminatı haqqında" və s. yeni-yeni qanunlar, məhz əhalinin müxtəlif qruplarının hüquq və azadlıqlarının qorunmasına xidmət etmişdir.

Qeyd olunmalıdır ki, insan hüquqlarının təminatı məsəlesi her bir dövlətin en ümdə vəzifəsi olmaqla, onun fəaliyyətinin esas prioritetini təşkil edir. Bu fəaliyyət isə, özünü insan hüquqlarına dair milli qanunvericilik bazasının yaradılmasında, bu sahədə beynəlxalq sənədlərin ratifikasiyası və orada nəzərdə tutulan beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyasında, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın qurulmasında və bu hüquqların təmin olunması üzrə işlek institutional mexanizmlərin təsis edilməsində bürüzə verir.

İnsan hüquq və azadlıqlarına verilən böyük əhəmiyyətin təzahürü olaraq, Ulu Önder tərəfindən 1998-ci ildə xüsusi Fərmanın və onun esasında insan hüquqlarının müdafiəsi sahəsində mühüm fundamental sənəd olan Dövlət Proqramının qəbul olunması bu sahədə qanunvericilik və institutional islahatlara təkan vermişdir.

Respublikada hərtərəflı köklü islahatların aparıldığı bir dövrdə, ilk növbədə, mükəmməl qanunvericilik bazasının formalasdırılması məqsədilə, qısa müddət ərzində, ölkəmizin bu günü və gələcəyi namə son dərəcə vacib və əhəmiyyətli, xüsusi olaraq, insan hüquqlarının

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Leyla Yunusun tükənməyən xəyanəti

Bu dəfə kitab üzərində

Sübhə və Demokratiya İnstitutu'nun rəhbəri Leyla Yunus, o cümlədən, onun əri Arif Yunus ətrafında ölkənin dağıdıcı təməyülli müxalifəti tərəfindən müxtəlif səpkili oyunlar oynanılmışdır. Özü də AŞPA-nın ölkəmizdə keçiriləcək parlament seçkisi ərəfəsi məlum oyunbaz "qətnaməsi"ndən cuşə gələn və başdan-ayağa ölkə maraqlarını, xalqın maraqlarını erməni kəşfiyyatına satan Leyla və Arif Yunuslar hansı eybəcər və çirkin oyunlar qalmayıb oynamasıdır. Xüsusi də, "siyasi məhbus" donu altından satqınçılıq "ideologiyası"nın davam etdirilməsi, bir daha belə qənaətə gəlməyə zəmin yaratır ki, əslində, bu, o L.Yunusdur ki, istər həbsdə olarkən, istərsə də azadlıqda olarkən elə simasızdır ki, simasız.

Satqın elə satqındır

Bu gün belələri nə qədər ciddi cəhdələr göstərselər də, Leyla-Arif Yunuslar tarixdə satqın kimi qala-caqlar. Cənubi ermənipərest bu "hüquq müdafiəçiləri" hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaćınılmaz sübutdur ki, ilk gündən Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formallaşdırmağa çalışıblar.

Diger tərefdən, həm L.Yunusun, həm də onun həyat yoldaşı A.Yunusun ermənilərlə qohumluğu, o cümlədən, Ermənistən xüsusi xidmet orqanları və xaricdə fəaliyyət göstərən erməni lobbisi ilə elaqələrinə dair coxsayı faktlar açıqlanıb. Bu barədə, demək olar ki, ölkə mətbuatının eksər orqanları yazıb, araşdırımlar aparılıb və s. Eyni zamanda, düşmən Ermənistən mətbuatı da bu gün Azərbaycanda onu müdafiə edən radikal təməyülli siyasi dairələr kimi daim L.Yunusu müdafiə edir, yerli və xarici Kivlərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır.

Hətta olayları izləyərkən, nətiyəcə gələrek, belə bir rəy formallaşdırmaq olar ki, bu gün L.Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifə mətbuatı ilə informasiya mübadilələri aparır. Yəni yayılan xəbərlərin mahiyyəti eynilik təşkil edir. Baxmayaraq ki, bir tərəf erməni dilində yazar, o biri tərəf də Azərbaycan dilində! O da təsadüfi deyil ki, L.Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyəti dövründə tənəcimiş dissidentlərin (deyək ki, Soljenitsinin-R.H.) dəst-xəttini təkrarlamışdır, özünü onurlarla bir cərgəyə qoymağə çalışır. Amma bu da nəticəsiz qalır. Çünkü Azərbaycan ictimaiyyəti, sağlam düşüncəli insanlar Leyla və Arif Yunusların qaralıq əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir haldə, onların ermənipərest fəaliyyətinə bərəət qazandıra bilməz. Haqq qazandırınların isə azərbaycanlıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək və düşünmək kifayətdir. Çünkü Azərbaycan ictimaiyyəti L. və A.Yunusları şiddetlə qı-



xalq nüfuzuna kölgə salmaqla məşğul olub. Diger tərefdən, "hüquq müdafiəçisi" kimi onun Ermənistən işgalçı siyaseti nəticəsində, ev-eşiyindən didərgin düşən milyondan çox qəçqının hüquqları uğrunda bircə dəfə də olsun hansısa teşəbübüslə çıxış etdiyini xatırlamaq mümkün deyil. "Siyasi məhbus" alverçisinin, guya Azərbaycan xalqına canıyananlıq etmək cəhdəri ri-yakarlıqla, satqınlıqdan başqa bir şey deyildir və təpədən-dırnağadək daşnak ruhuna xas, "siyasi məhbus" alverçisi Leyla Yunus satılıb və satmaqda davam edir. Növbəti satqınçılıq oyununu Ermənistən xüsusi xidmət orqanlarının keçmiş rəhberi David Şahnazaryanın növbəti dəstəyi ilə "Dehşəti Azərbaycan reallıqlarından" adlı kitabını çoxarib Ermənistən piştəxtalarına saatışına hazırlaşmaq niyyətində olması bu qədər ermənipərest olduğunu bir daha sübut edərək, satqınlıq ilə "tarixə" düşməsindən fərqli edir. Ancaq bu reallığı anlamır ki, o, Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Və xalqın tənəsindən xilas ola bilməyəcək. Və bu gün AŞPA-nın "siyasi məhbuslarla" bağlı "qətnamesini" dəstəkləməkə sosial şəbəkələrdə "siyasi məhbuslar günahsız insanlardır və onların müdafiəsi"ni "vacib saymaqla" ölkədə seçkiyərəfəsi qarışılıq yaratmaq niyyətində olduğunu aydın şəkildə göstərir. Nece deyərlər, erməni dəyirmanına su tökdüyüñu çox yaxşı bilir. O, daim erməni lobbisinin sıfarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə rəy formalaşdırır, beynəlxalq təşkilatlara respublikamızdakı "siyasi məhbuslar"ın uydurma siyahısını təqdim etməkə ermənisifləti obrazının nümayiş etdirir.

Bu gün həyəscasına L.Yunus "bizim adımızı tarixdən silmək mümkün olmayacaq" tipli bəyanatlar verməkə, anlamır ki, onların adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərden, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

Eyni zamanda, bu satqın onu da bilməlidir ki, nə çıxardığı kitab, nə dəstək olduğu AŞPA-nın "siyasi məhbus" oyununa dəstək olmaqla, heç nəyə nail olmayıacaq. Çünkü dövlətini satanlar, vətən xainları daim lənətlə yad olunur.

Rəfiqə HÜSEYNOVA

"Siyasi mühacir" Qabil Məmmədov Almaniyada nəyə görə döyülbə?

Yaxud Azərbaycan dövləti əleyhinə çıxış edənlərin daha bir ifşası

Avropada fəaliyyət göstərən "müxalif söyüş" qruplarının Azərbaycan dövləti əleyhinə çıxış edən şəxslərindən birinin - Qabil Məmmədovun ifşası on çok danışlan mövzulardandır. Əldə etdiyimiz məlumatda görə, bu fərd Almaniyada yaşayan türk əsilli ailəli xanımlardan birinə qarşı təriyəsizlik edib. Daha dəqiq desək, bu məsələdən sonra Almaniyada yaşayan qardaş türk icması kəskin hiddətlənib və nəticədə, o, necə deyərlər, müvafiq cavabını alıb. Amma...

"Bu əclafın bütün həyatı belə yalan, saxta və şərəfsizlik üstündə qurulub"

Amma məsələ ondadır ki, bu şəxsin oğlu dərhal həmin məsələni ən alçaq əsullarla siyasileşdirmək, atasının "terro" məruz qalması ilə elaqələndirmək cəhdində bulunub. Məsələ ilə bağlı tanınmış jurnalist Sənan Nəcəfov "Facebook" səhifəsində yazıb ki, reallıqda Q.Məmmədov, sözün əsl mənasında, namus deyilər amilə barmaqarası baxır və onun döyülməsi faktı, əslində, tamamilə başqa məsələdir. "Bu əclafın bütün həyatı belə yalan, saxta və şərəfsizlik üstündə qurulub" deyə yazan jurnalist, əlavə edib ki, Almaniyaya qaçıb gizlənmiş Q.Məmmədovun oğlu dənən (yəni hadisə baş verən gün) atasının vurulması ilə bağlı məlumat yayıb. Canlı yayımda. SITAT: "Ay nə bilim, hakimiyyət, ay nə bilim, terror, azad sözü boğmaq, demokratiya-zad. İndi əsl səbəbə baxın. Bu haqda skrində gördünüz insan video da paylaşıb".



Türk qardaşlarımızın yazdıqlarından:

"İşte bu Kabil denen şerefsizi de öyle yapardılar da..."

S.Nəcəfov onu da qeyd edib ki, bu "adam" türk mühacirlərin əlinə düşəndən sonra "mən azərbaycanlıyam, səhv etmişəm" kimi yalvarışlar edib və ona toxunulmayıb. Lakin aradan çıxan kimi polise gedərək, türk qardaşlarımızın haqqında ihbar edib. Bu davranış isə, əlbəttə ki, heç bir kişilik mütəssəməsinə sığmayan bir haldır.

Biz sayt olaraq, Q.Məmmədovun etdiyi binamus herəkətini ifşa edən və türk qardaşlarımızın yazdıqları əsl həqiqəti türk qardaşlarından birinin adından yazılmış statusu oxucularımızın diqqətine çatdırırıq.

SITAT: "Kendisini blogger gibi tanımlayan Kabil Mammedov isimli birisi Almaniyada gencəcik bir türk bayana yakışısız laf söyleyerek, kendisini takip etmiş ve evli olduğunu öğrendikde hanımın kocasını pezəveng adlandırmışdır. İşte böyük laf-söz və ya davranış biçimine göre bizim Urfa tarafında adamı döner satırıyla keser, rezil kepaze ederler, kendisi gün yüzü göremez, yaşaması imkansız olur. İşte bu Kabil denen şerefsizi de öyle yapardılar da, neyse ki, kendisi azeri dilində "gardaşlar, azeriyim, af edin" falan diye bağırıb da dövülməkten altına sıçmaka kurtulmuş. İşte o zaman kendisine acımışlar da, salı vermişler. E şimdə de duyma alıboruz ki, polise gitmiş şikayətçi olmuş, kendisini benzətmiş türkleri ihbarda bulunmuş. Bence, bu çok adı və hiç de azeriləre yakinşımayan bi davranışdır".

Sənan Nəcəfov: "Onsuz da, abır-həyadan əlinizi çoxdan üzümüşünüz, vicdanınızı itə satmınız, bəs namusunuza-qeyrətinizə nə gəlib?"

Nəticədə, ifşa olunan Q.Məmmədovla bağlı jurnalist S.Nəcəfov yazar: "Utanıb ölmürsünüz? Onsuz da, abır-həyadan əlinizi çoxdan üzümüşünüz, vicdanınızı itə satmınız, bəs namusunuza-qeyrətinizə nə gəlib?

Yaxşı, bu namussuz əclafdır. Qadına sataşlığı üçün döyüldüyü sonra ailəsinə, övladlarına necə izah edəcək? Belə namusluğuda da siyasi don geyindirmək istəyirlər? Yenə də davamlı şər-şəbətə, qarayaxma, əclaflıq və satqınlıq etdiyin Azərbaycanın olduğunu görə səni bağışlayıblar. Cox nəhaq!".

Bələliklə, bir daha sübut olunur ki, özlərini Orduhan Teymurxan, Məhəmməd Mirzəli, Vidiadi İsgəndərli kimi şərəfsizlərin yanında tapanların her biri bu kimi təriyəsizliklərə, satqınlıqlara malik ucuz insanlardırlar və onların daxillərindəki sıfir həddi şərəf reallığı günü-gündən daha çox ifşa olunmağa başlayır.

Rövşən RƏSULOV

Əhalinin miqrasiyası və mühacirlərin hüquqları

Əhalinin miqrasiyası bütün ölkələrini və ərazisi- ni əhatə edən qlobal bir proses kimi xarakterizə edilir. Hesablamalara görə, XXI əsrin başlanğıcında Avropada miqrantların ümumi sayı 18 milyona çatmışdır. Hazırda isə yalnız qanuni miqrantların sayı 100-150 milyon nəfərdir ki, bunların da, təxminən, 100 milyonu əməkçi-miqrantlar və onların ailə üzvləri təşkil edir. Ümumdünya Turizm Təşkilatının proqnozuna görə, turizm yüksəlişi gözlənilməklə, 2020-ci il kimi səyahət edənlərin sayı 1,6 milyarda çatacaqdır. 1965-ci ilin məlumatlarına görə, 2 mln, 1996-ci il məlumatlarına görə 13 mln-dan çox insanın rəsmi qaćqın kimi öz ölkəsindən kəndə olduğu halda, 2003-cü il üçün Qaçqınların İşləri üzrə Ali Komissarlıq İdəresinin mandati altında olan şəxslərin sayı, təqribən, 20,6 mln-a yaxın olmaqla, Asiyada 9,4 mln, Afrikada 4,6 mln, Avropada 4,4 mln, Şimali Amerikada 1,06 mln, Latin Amerikasında 1,05 mln, Okeaniyada 69 min təşkil etmişdir.

Azərbaycanlıların Ermənistan- dan kütłəvi şəkildə deportasiya edilməsi ve tecavüzkar Ermənistənin Azərbaycan Respublikası ərazisinin 20 faizindən çoxunu işgal etməsi nəticəsində, 1 milyondan çox azərbaycanlı qaćqın və məcburi köçkünü olmasına baxmayaraq, əsas Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən geniş beynəlxalq əməkdaşlıq siyaseti, o cümlədən, dövlətlərərə əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən əksər beynəlxalq müqavilələrin iştirakçı kimi həyata keçirilən xarici investiya siyaseti və s. AR-ə miqrasiya axını daha da artmışdır.

Problem, bilavasitə insan hüquqları amili ilə əlaqədardır və insan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq hüququn əhəmiyyəti rol oynaması xüsusi olaraq qeyd edilməlidir. İnsan hüquqlarının müdafiəsi ideyəsinin özü-özlüyündə dövlətdaxili hüququn məhsulu olmasına baxmayaraq, sonradan beynəlxalq səviyyəye çıxmış və dövlətlərin müvafiq əhdəlikləri şəklinde təsbit olunmuşdur. Başqa sözlə, BMT Nizamnaməsinin, 1948-ci il tarixli İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin, 1950-ci il tarixli İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının, 1966-ci il tarixli Beynəlxalq Paktların və s. mühüm beynəlxalq normaların qəbulu uzun müddət milli hüquqda tədqiq edilən insan hüquqları problemlərinin beynəlxalq hüquq çərçivəsində həll edilməsinə gətirib çıxmışdır.

Bu istiqamətdə beynəlxalq hüququn rولونun artması və mezmununun dəha da genişlənmələri, xüsusi olaraq, qeyd edilməlidir. Müasir elmi-texniki inkişaf, miqrasiyanın artması, hər bir dövlətin inkişafında beynəlxalq münasibətlərin rolunun genişlənməsi, insanların əsas hüquq və azadlıqları sahəsində mühüm beynəlxalq-hüquqi sənədlərin qəbulu əhaliyə aid bir sira məsələlərin yenidən formallaşması nümayyən edir.

1994-cü ilde Əhali və inkişaf üzrə BMT Konfransında əhali və inkişaf sahəsində 20 illik yeni Fəaliyyət Proqramı qəbul edilmişdir ki, onunda 10 fəsli, bilavasitə əhali problemlərinə həsr edilmişdir. Bu isə miqrasiya və əcnəbilər problemini beynəlxalq əhəmiyyətin daim diqqətində olan ciddi və mürəkkəb bir məsələ kimi xarakterizə edir. Belə ki, həmin beynəlxalq sənədin II fəsilin 13-cü prinsipində qeyd edilir ki, ölkələr insan hüquqları haqqında Ümumi Bəyannaməyə daxil edilmiş

əsas insan hüquqları barəsində bütün miqrantlara zəmanət vermelidirler.

İnsan hüquqları sahəsindəki beynəlxalq əhdəliklər əsas etibarilə müqavilə mənşəlidir. Müqavilənin üstünlüyü ondadır ki, o, dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı əhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu əhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur. Hal-hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə mövcudur. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı çərçivəsində bəzən sosial ədaletin "Corpus Juris" adlandırılan çoxlu sayıda Konvensiyalar qəbul olmuşdur.

İnsan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələri 4 kateqoriyaya bölmək olar:

1) Ümumi müqavilələr. Bu müqavilələrə demək olar ki, bütün əsas insan hüquqları və ya onların böyük bir hissəsi təsbit olunur. Ümumi müqavilələr həm universal həm də regional səviyyədə mövcuddur. Universal müqavilələrə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında 1966-ci il Beynəlxalq Paktı, Vətəndaş və Siyasi Hüquqlar haqqında 1966-ci il Beynəlxalq Paktı aiddir. Ümumi regional müqavilələr aşağıdakılardır: İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyası; Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkilikin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası; Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-ci il YUNESKO Konvensiyası və s.

Əhali və miqrasiya problemlərinin, o cümlədən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq-hüquqi tənzimlənməsinə əsaslandıran əsas amillərdən biri, məhz insan hüquqları amilidir. Bu, bir dövlətdən, dövlətdaxili hüquq normalarının beynəlxalq hüquq normallarına uyğunlaşdırılması ile bağlıdır, digər tarəfdən, beynəlxalq münasibətlərde beynəlxalq hüququn artan rol ilə əlaqədardır. Eyni zamanda, bu xüsusiyyətləri nəzərə alaraq, beynəlxalq hüququn milli qanunvericiliyin təkmilləşdirilməsi faktoru kimi çıxış etməsi tam əsasıdır.

Beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı əlaqə məsələlərinin yeni aspektində təhlil edərək, qeyd edilir ki, dövlətlərin daxili həyatına beynəlxalq müqavilələrin təsirinin genişlənməsi ilə əlaqədar iki hüquq sistemi - beynəlxalq və dövlətdaxili hüquq arasında qarşılıqlı münasibətlər daha böyük əhəmiyyət kəsb edir.

Dövlət öz hüquq sistemini elə qurmalıdır ki, özünün beynəlxalq əhdəliklərini yerinə yetirsin. Belə ki, dövlətdaxili qanunvericiliyə istinad etməsi, onu beynəlxalq əhdəliklər dən azad etmir. Bununla əlaqədar müddəalar Beynəlxalq Müqavilələr Hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsinə, birbaşa olaraq, göstərilmişdir.

Beleliklə, beynəlxalq hüquq mili hüquq sistemlerinin normal fealiyyət göstərməsi və onların integrasiyası üçün əlverişli şərait yaradır və ya beynəlxalq hüquq olmadan milli

cəzanın qarşısının alınmasına dair 1987-ci il Avropa Konvensiyası, İşgəncənin Qarşısının Alınması və Cəzalandırılmasına dair 1985-ci il Amerika Konvensiyası, Sosial Təminat haqqında 1972-ci il Avropa Konvensiyası.

3) Ayrı-ayrı qrupların müdafiəsi neyənləmiş müqavilələr. İşgəncənin ayrı-ayrı təbəqələrinin hüquqlarını qorumaq məqsədi güden bu müqavilələrə misal olaraq aşağıdakılardır: Qadınların Siyasi Hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq Hüquqları haqqında 1989-cu il Konvensiyası; Bütün miqrant-işçilərin, onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında 1990-ci il Beynəlxalq Konvensiyası; Miqrant işçilərin hüquqi statusu haqqında 1977-ci il Avropa Konvensiyası; Milli Azlıqların Müdafiəsinə dair 1995-ci il Çərçivə Konvensiyası; Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 1989-cu il 169 sayılı BƏT Konvensiyası və s.

4) Ayrı-seçkilik məsələsinə aid olan müqavilələr. Bu müqavilələr irəqi və ya cinsi əsaslara görə, təhsil, işədüzelmə və s. sahələrdə ayrı-seçkilikin qarşısını almaq məqsədi daşıyır. Bu məsələ ilə bağlı universal müqavilələr mövcuddur; məsələn, irəqi ayrı-seçkilikin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası; Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkilikin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası; Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-ci il YUNESKO Konvensiyası və s.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

hüquq sistemlərinin zənginləşməsi ni təsvvür etmək çətindir. V.M.Şumilovun fikrincə, beynəlxalq hüququn müddət dövlətlərin daxili selahiyətinə daxil olmuş və ya daxil olan məsələlər hesabına obyektiv tənzimətmə sferasını daim genişləndirir. Bu zaman beynəlxalq hüquq əhəmiyyəti dərəcədə insana müraciət edir ki, bu da, insan hüquqlarının beynəlxalq-hüquqi tənzimlənməsində baş verən dəyişikliklərə xarakterizə olunur.

İnsan hüquqlarına hörmət principini konkretləşdirən və daha da inkişaf etdirən əhdəliklər bu sahədə standartlar kimi tanınmışdır. İnsan hüquqları sahəsində standartlar isə, bilavasitə əsas kateqoryaya daxil olan və bütün iştirakçı-dövlətlər üçün məcburi olan və azadlıqların siyahısını, bu hüquqların hər biri üçün başlıca xüsusiyyətini, bu sahədə dövlətlərin əhdəliklərini müəyyən etmək və s. kimi funksiyalar həyata keçirir.

Yuxarıda göstərilənlər əhali və miqrasiya problemlərinin, o cümlədən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin statusunun beynəlxalq hüquqi tənzimlənməsini təmamilə əsaslandırır. Digər əsas amil problemlərə vahid istiqamətdən yanaşıqla, müxtəlif dövlətlərin qanunvericilikləri arasında kolliziyalardan qaldırılmasıdır. Belə ki, əcnəbilərin həm olduğu, həm də mənşə dövləti qarşısında hüquq və vəzifələrə malik olmasının müvafiq dövlətlərin qanunvericilikləri arasında kifayət qədər kolliziyaların olması ilə müşayiət olunur ki, bu zaman da problemin həllinin yeganə yolu beynəlxalq hüquqdur.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

4 fevral



Soyğunçuluqda şübhəli bilinən şəxs yaxalanıb

Nərimanov Rayon Polis İdaresinin 17-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini N.Əlili yanvarın 30-da saat 17 radələrində bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığı bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a verilən məlumatə görə, Bakı Şəhər Baş Polis İdaresinin və rayon polis idaresinin 17-ci polis şöbəsinə əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu töötəmkədə şübhəli bilinən Xirdalan şəhər sakini E.İbrahimov müəyənləşdirilərək yaxalanıb.

İndiyədək 615 şagird buraxılış imtahanlarından azad edilib

2019/2020-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında Dövlət İmtahan Merkezi tərəfindən fevralın 3-dək 615 nəfər IX və XI sinif şagirdi buraxılış imtahanlarından azad edilib. AZERTAC xəbər verir ki, siyahı ilə Dövlət İmtahan Mərkəzinin sayında yerləşdirilib.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavinləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Ses

Son səhifə



“Dünyada heç kim gimnastika üzrə irimiqyaslı yarışları Azərbaycan kimi keçirə bilmir”

Bədii gimnastika üzrə Türkiye milli komandasının üzvləri Bakıda təlim-məşq

toplantılarında iştirak edirlər. Bunu Trend-e komandanın məşqçisi Kameliya Dunavska deyib. O bildirib ki, Türkiye komandasının qrup hərəkətlərdə təlim-məşq toplantıları bir həftə davam edəcək: “Biz Azərbaycana ona görə gəlməmiş ki, Milli Gimnastika Arenasında idmançıların hazırlığı üçün Türkiyədə olmayan gözəl şərait yaradılıb. Bu cür şəraitdə idmançılarımızın məşq etməsi üçün imkan yaranan Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümüz bildirirəm. Fikrimcə, komandanın bütün üzvləri bu cür zələ arzulayırdılar, qızlar özünü buradan rahat hiss edir və Bakıda olmaqdan məmənudurlar”.

Məşqçi əlavə edib ki, təlim-məşq toplantıından sonra komanda yeni mövsümün ilk yarışı üçün Moskvaya yola düşəcək. K.Dunavska, həmçinin Bakıda keçirilən yarışların möhtəşəm təşkil olunduğunu qeyd edib: “Fikrimcə, dünyada heç kim gimnastika üzrə irimiqyaslı yarışları Azərbaycan kimi keçirə bilmir”.

“Messi bu dünyanın futbolu üçün yad ünsürdü”

Cox güclü futbolçularla oynamaq şansım olub. Messi isə bu dünyanın futbol üçün yad ünsürdü”. Qol.az xəbər verir ki, bu sözləri “Barselona”nın sahib oyunçusu Samuel Eto’O karyerası ərzində çıxış etdiyi komandalarda birgə oynadığı futbolçular haqqda danişarkən deyib. Lionel Messini tərifləyən 38 yaşlı veteran hücumçu həmin oyunçular içində Andres İnyestanın ən yaxşı olduğunu vurğulayıb:

“Messinin analoqu yoxdur. O, təkdir. Bir çoxları deyir ki, Messi başqa komandada oynasayıb, bu qədər uğurlu olmayıcaqdı. Amma mənim düşününcələrim fərqlidir. Hər kəs hansısa bir komandada öz səviyyəsində çıxış edir. O, tarix yazmağa davam edəcək. Ancaq keçmiş komanda yoldaşları arasından birini seçsem, Leonun yox, Andres İnyestanın adını çəkərdim. Onun meydançadakı bütün hərəkətləri dahiyanədir”.



Estoniyada 46 kapsuldan ibarət otel açılıb

Baltikənən ölkələr arasında ilk dəfə olaraq Estoniyada 46 kapsuldan ibarət otel açılıb. AZERTAC xəbər verir ki, paytaxt Tallinn-adlı otelin gecələmə paketinə fərdi giriş xil olmaq üçün maqnit kart, yataq dəsti, şırxanadan istifadə etmək daxildir. Yataq-qulaqcıqlar, yüksək sürəti internet, seyf, təlif işləndirmə rejimləri də mövcuddur. Qeyd edək ki, kapsul otelləri şəbəkəsi ide-ərzində tekmilləşdirilib.



Levandovski 8-ci dəfə ilin ən yaxşısı seçildi

Bavariya”nın polşalı həcumçusu Robert Lewandovski ölkəsində 2019-cu ilin ən yaxşı oyunçusu seçilib. 31 yaşlı forvard jurnalistlər arasında keçirilən sorğu ilə bu mükafta layiq görüldü. Polşa millisinin kapitanı ar-

tıq 8-ci dəfədir

“bu adı qazanır.

Çində koronavirusdan önlərin sayı 521-ə çatıb

Çində koronavirus səbəbindən önlərin sayı 521-ə çatıb. Bu barədə Çin Xalq Respublikasının İstanbulda baş konsulu Çuy Vey bildirib. Baş konsul hazırda virusa yoluxanların sayının 17 min 335 nəfər olduğunu, xəstəxanalardan 21 min 558 nəfərin buraxıldığını da qeyd edib.



Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələrin “Azərbaycan” nəşriyyatında çap olunur. Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsində başqa hər gün nəşr olunur
Tiraj: 4600